

# Əməkdar elm xadimi: Azərbaycan torpaqlarının işğaldan azad edilməsi böyük qürur mənbəyidir

***Əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.***

Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar elm xadimi Əmirullah Məmmədov Dünya Azərbaycanlılarının V Qurultayının milli həmrəyliyin güclənməsinə ciddi təkan verəcəyini vurğulayaraq bildirib ki, bu qələbə dünya azərbaycanlıları üçün böyük bayramdır.

Ə.Məmmədov qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizi işğal altında idi və Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu möhtəşəm Zəfər qazandı. Torpaqlarımızın azad edilməsi bütün soydaşlarımız, eləcə də digər ölkələrdə yaşayan milyonlarla həmvətənimiz üçün qürur mənbəyidir.



Alim əlavə edib ki, Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi unudulmaz tarixi hadisədir, Zəfərimizin təntənəsidir.

Xalq qəzeti 2022.- 24 aprel.- S.3. ***“Xalq qəzeti”***